

Ad Soyad: Dos. Dr. Fariz Əhmədov

Ünvanı: A. Səhhət 45 a, UNEC- 4 korpus, otağı 102

Telefon: 012 440 89 37

E-mail: ahmadovfs@hotmail.com

Doğum Tarixi: 05 Aprel 1983



Təhsil səviyyəsi

- **Bakalavr:** Azərbaycan dövlət iqtisad universiteti, Türk dünyası işlətmə fakültəsi. **Bakalavr layihəsi:** *Azərbaycanda vergi sistemi: Hüquqi şəxslərin mənfəət və fiziki şəxslərin gəlir vergisi.* (1999-2003).
- **Magistratura:** Türkiyə Respublikası Sakarya universiteti, sosial elmlər institutu, biznesin idarə edilməsi fakültəsi, Biznesdə idarəetmə və təşkilətmə ixtisası (2003-2005). **Magistr işi:** *Strateji ittifaqlar baxımından konsorsium: Bakı Tiflis Ceyhan neft boru xətti nümunəsində.* **Elmi Rəhbər:** Prof. Dr. Recai Coşkun. 2006-cı il fevral ayında təhsil nazirliyinin əmri ilə diplomun ekvivalentliyi təsdiq olunub.
- **Doktorantura (PhD):** Türkiyə Respublikası Sakarya Universiteti, Sosial Elmlər İnstitutu, Biznesin idarə edilməsi fakültəsi, biznesdə idarəetmə və təşkilətmə ixtisası (2003-2005). **Doktorluq işi:** *Azərbaycanın milli rəqabət gücü: TOWS matrisi və almaz modeli bir analizi* (2006-2010). **Elmi Rəhbər:** Prof. Dr. Recai Coşkun. 2012-ci ilin fevral, AAK №5 əmri ilə doktorluq diplomu nostrifikasiyası olunub.
- **II Doktorantura:** Azərbaycan dövlət iqtisad universiteti doktorantura mərkəzi. **Doktorluq işi:** *Azərbaycanın davamlı milli rəqabət gücünün inkişaf etdirilməsində klasterləşmə problemləri.* (2015)

Əmək fəaliyyəti

- 2010-2011: Azərbaycan Dövlət İqtisad Universiteti, Türk Dünyası İşlətmə Fakültəsində ştatdankənar müəllim. Əmr 60.3. 14.09.2010
- 2011-2012: Azərbaycan dövlət iqtisad universiteti, biznes inzibatchılığı kafedrasında müəllim. Əmr. 10.3. 25.02.2011
- 2013 - Azərbaycan dövlət iqtisad universiteti, biznes inzibatchılığı kafedrasında baş müəllim. Əmr. 08.3. 28.01.2013
- 2013-2014 Azərbaycan dövlət iqtisad universiteti, iqtisadiyyat və işlətmə kafedrasında baş müəllim və ictimai əsaslarla kafedra müdir müavini. Əmr. 09.3. 29.01.2013
- 2014- Azərbaycan dövlət iqtisad universiteti, iqtisadiyyat və işlətmə kafedrasının elmi adsız dosent. Əmr 13.3. 25.02.2014
- 2014- Azərbaycan dövlət iqtisad universiteti, iqtisadiyyat və işlətmə kafedrasının müdir əvəzi. Əmr 37.3. 30.04.2014
- 2014- Türk dünyası işlətmə fakültəsinin idarə heyətinin və Azərbaycan dövlət iqtisad universitetinin böyük elmi şurasının üzvü. Əmr. 77.1

Beynəlxalq elmi jurnallarda nəşr edilən məqalələri

- *Analysis of the application of social responsibility by domestic businesses in Azerbaijan and its influence on the competitiveness of the country.* Beynəlxalq sosial məsuliyyət araşdırmaları jurnalı, may 2011, Sern nəşriyyatı, İngiltərə, ISBN 978-0-9551577-4-5
- *Analyzing of investment strategies of local companies in Azerbaijan: problems and solutions.*

Beynəlxalq biznes və menecment akademiyası jurnalı, ABŞ, China-USA business review volume 12, number 8, august 2013 (serial number 122). ISSN 1537-1514). CBSN 270b0070

- *Impact of foreign direct investment to economic growth of country in Azerbaijan: problems and solution.* GSTF digital library, GSTF-DL 2013. ISSN: 2010-4804, DOI: 10.5176/2251-2012_qqe13.39. Sinqapur
- *Azərbaycan'da girişimciliğin turizm alanındaki geliştirme ve yatırım stratejilerinin analizi:* Academic journal of tourism and management researcher. Nişantaş universiteti nəşriyyatı, 15 Dekabr 2014, ISSN 2148-5771
- *Impact of The Human Resource Department's Career Development Strategy to Companies Competitive Power; Azerbaijan Case Study,* International Journal of Public Administration and Management, Available online at Copy right, IJPAAM, Vol (1), Issue (3), 66-76, 2015
- *Döviz Piyasalarındaki Stratejik Uygulamalar: Azərbaycan Örneği/Strategic Applications In Foreign Exchange Markets: The Case Of Azerbaijan.* Turan: Stratejik Arastirmalar Merkezi, 7(28), p.78.P- ISSN 1308-8041
- *"Corporate citizenship and social responsibility: in terms of scientists."* American Academic & Scholarly Research Journal: 2015 May 31;7(3). ISSN2162-321X (print)
- *An Analysis of Youth Employment in Azerbaijan Success of Leadership.*(Journal Article) Expert Journal of Business and Management, 4 (1), pp. 1-5, 2016, ISSN: 2344-6781.

Beynəlxalq elmi tədbirlərdə məruzə edilmiş və məruzələr kitabında nəşr edilmiş tam mətn elmi məqalələri

- *Bir stratejik işbirliyi olaraq Bakü-Tiflis-Ceyhan petrol boru hattı, IV.* Türk dünyası beynəlxalq sosial elmlər konfransının materialları, Cəlalabad kommersiya universiteti, Qırğızıstan, Sakarya universiteti nəşriyyatı, iyun 2005. ISBN 975-7988-28-6
- *Bir girişimcilik örneği olarak uluslararası ortak girişimlerin başarı kriterleri, BTC örneği. II.* Beynəlxalq elmi sahibkarlıq konfransının materialları, Qırğızıstan, Bişkek, Manas universiteti nəşriyyatı, may 2006. ISBN 9967-23-748-1
- *Takım bazı performans değerlendirme, idarəetmə və təşkilatlandırma konfransının materialları, İstanbul mədəniyyət universiteti, Türkiyə, Antalya, Gm nəşriyyatı, İstanbul, may 2008. ISBN. 978-975-69-57-80-6*
- *Ülkeler ve konsorsiyumların karşılıklı beklentilerinin stratejik analizi ve önemi, VII.* Orta anadolu biznes inzibatchılığı konfransının materialları, Hitit universiteti İİBF nəşriyyatı, may 2008. ISBN 978-975-440-365-7
- *Aile işletmelerinde yöneticilerin örgütsel bağlılığın güçlendirilmesinde izlediği stratejiler. (Sakarya organize sanayi bölgesi). VII.* Orta anadolu biznes inzibatchılığı konfransının materialları, Türkiyə, Corum, Hitit universiteti İİBF nəşriyyatı, may 2008. ISBN 978-975-440-365-7
- *Turizmde yeni boyut yaşlı bakım hizmetlerine yönelik girişim modelleri. III.* Milli turizm konfransının materialları, Balıkesir universiteti, Türkiyə, Balıkesir, nobel nəşriyyatı, Ankara, aprel 2008. ISBN 978-605-395-108-7
- *İşletmeler açısından konsorsiyum ve konsorsiyum sözleşmelerinin alt yapısı ve önemi. VI.* Anadolu biznes inzibatchılığı konfransının materialları, Ankara, Türkiyə, boyut nəşriyyatı, Ankara, may, 2007. ISBN. 978-975-8626-02-1
- *Dengeli sonuç kartları (balanced scorecard) ve insan kaynakları yönetiminde oluşturulması. I.* Balkanlarda beynəlxalq sosial elmlər konfransının materialları, Priştina universiteti, Kosova, Priştina universiteti nəşriyyatı, may, 2009. ISBN 978-975-7988-43-4
- *Yerli ve yabancı markalı ürünlerin değerlendirilmesinde köken ülke faktörünün rolü: Azərbaycan örneği, I.* Balkanlarda beynəlxalq sosial elmlər konfransının materialları, Priştina universiteti, Kosova, Priştina universiteti nəşriyyatı, may, 2009. ISBN 978-975-7988-43-4
- *Yeni dünya ekonomisinde Azərbaycan'ın ulusal rekabet gücünün geliştirilebilmesinde sürdürülebilir verimlilik stratejileri. XVI.* Dünya məhsuldarlıq konfransı və Avropa məhsuldarlıq konfransının materialları, Türkiyə, Antalya, produktiv nəşriyyatı. Oktyabr 2010, ISBN 978-975-440-338-6
- *Dolaysız yabancı sermaye yatırımlarının Azərbaycan'ın ulusal rekabet gücünün geliştirmesine etkisi, II.* Balkanlarda beynəlxalq sosial elmlər konfransının materialları, Priştina universiteti nəşriyyatı, may 2010, Kosova, ISBN 978-975-7988-43-4

- *Azərbaycan'ın dış ticaret performansındaki yeni yönelimler ve ihracatın rekabet gücü analizi*. VII. KOM və məhsuldarlıq konfransının materialları, İstanbul mədəniyyət universiteti nəşriyyatı, oktyabr 2011, ISBN 605-4233-63-0
- *Azərbaycan'da girişimcilik faaliyetlərinin durumu ve çağdaş girişimcilik sisteminin geliştirilmesi stratejilerinin önemi*. VII. KOM və məhsuldarlıq konfransının materialları, İstanbul mədəniyyət universiteti nəşriyyatı, oktyabr 2011, ISBN 605-4233-63-0
- *Azərbaycan kamu mali sistemindeki gelişmeler ışığında kamu harcamaları finansmanının sürdürülebilirliği*. III. Beynəlxalq Balkanlarda sosial elmlər konfransının materialları, Bosnia-Hersaqovina. ISBN 978-975-7988-43-4
- *Avrupa birliği eğitim programlarının Azərbaycan'a uygulamaları: Sorunlar ve çözüm önerileri (Erasmus mundus örneği)*. Beynəlxalq yüksək təhsil konfransı. Yeni istiqamətlər və problemlər. İstanbul, may 2011, cilt 1, bölüm VII, ISBN: 978-975-7912-
- *Küreselleşme sürecinde Azərbaycan'da marka bilinirliği ve algılamalarının ülke açısından stratejik önemi*. IX-Türk dünyası beynəlxalq sosial elmlər konfransının materialları, TDAV yayınları. İstanbul, may 2011, ISBN 978-975-498-211-4
- *Analysis of the development strategies of islamic banking in Azerbaijan: Problems and solutions*. international conference on islamic economy and business (ICIEB 2012). Mara Texnologiya universiteti nəşriyyatı. Malayziya, E-ISBN 978-96711006-1-5.
- *Modernizmdən postmodernizmə gecit sürecinde dönüşümcü liderliğin ortaya çıkması ve dönüşümcü liderliğin temel varsayımları*. TDAV yayınları. Ukraniya, may 2011, ISBN 978-975-498-211-4. Milli yayın no: 2012-34-y-0147-263
- *Çevresel unsurların pazar odaklılık- performans ilişkisine etkisi*. X-Türk dünyası beynəlxalq sosial elmlər konfransının materialları, TDAV yayınları. Ukraniya, may 2011, ISBN 978-975-498-211-4. Milli yayın no: 2012-34-y-0147-263
- *DEF'nun küresel rekabet endeksi (2011-2012) verileriyle Azərbaycan ve balkan ülkelerinin karşılaştırmalı analizi*. IV. Beynəlxalq Balkanlarda sosial elmlər konfransının materialları, Makedoniya. ISBN TK: 978-605-4735-08-2
- *Azərbaycan'ın Bölgesel Kalkınma Politika ve Stratejilerinin Analizi: Sorunlar ve çözüm önerileri*, V. Beynəlxalq Balkanlarda sosial elmlər konfransının, Sakarya Universiteti nəşriyyatı, ISBN: 978-605-4735-29-7, Serbiya
- *Azərbaycan'da Turizm Sektörünün Rekabet Gücünün Belirlenmesi Stratejisi ve Durum Analizi*, 2. International Congress of Tourism and Mangement Researches, Sakarya universiteti nəşriyyatı, 5 Eylül (September) 2015

Beynəlxalq elmi tədbirlərdə məruzə edilmiş və məruzələr kitabında xülasəsi nəşr edilmiş elmi məruzələri

- *Azərbaycan'da Uygulanan Gelişme Stratejilerinde Girişimciliğin Etkili Rolünün Analizi*. Beynəlxalq Kiçik Sahibkənlıq Konfransı materialları, TÜMSİAD, AJANSFA yayınları. İstanbul

Milli resenziyalı elmi jurnallarda nəşr edilən məqalələr

- *Rəqəbat strategiyası perspektivindən məlumat iqtisadiyyatının iqtisadi böyümə üzərində təsiri*, Azərbaycan milli elmlər akademiyası, AMEA, gəncə regional elm mərkəzi, xəbərlər məcmuəsi jurnalı. Elm nəşriyyatı, no 37. Gəncə 2009. IJBN 5-8066-1638-4
- *Milli yenilik sisteminin inkişaf etdirilməsinin ölkələrin rəqəbat gücünə təsiri*, Azərbaycan milli elmlər akademiyası, AMEA, Gəncə regional elm mərkəzi, xəbərlər məcmuəsi jurnalı. Elm nəşriyyatı, no 39. Gəncə 2010. IJBN 5-8066-1638-4
- *İnsan resurslarının idarə edilməsində məlumat sistemlərinin nəzəri infrastrukturunu və əhəmiyyəti*, Azərbaycan dövlət aqrar universitetinin elmi əsərlər jurnalı, no 45, Azərbaycan, Gəncə, 2009
- *Azərbaycanda kənd təsərrüfatı sektorunun rəqəbatlılıq vəziyyətinin analizi*, Azərbaycan dövlət aqrar universitetinin elmi əsərlər jurnalı, no 47, Gəncə, Azərbaycan, 2010
- *Esping Andersenin rifah dövlət nəzəriyyəsinin ölkələrin milli rəqəbat gücünün inkişaf etdirilməsi və əhəmiyyəti*, Azərbaycan milli elmlər akademiyası, AMEA, Gəncə regional elm mərkəzi, xəbərlər məcmuəsi jurnalı n-42, elm nəşriyyatı, 2010. IJBN. 5-8066-1638-4
- *Kosova ve Makedonya'nın Türkiye ile dış ticareti, ticari ilişkilerinin gelişimi ve geleceketi seyri*. 2009-

Kitablarda nəşr olunan bölmələri

- *Haydar Aliyevin Azərbaycan ekonomisinə uyguladığı reform ve politikaların ülkenin ulusal rekabet gücünün geliştirilmesine açtığı yol.* Haydar Aliyev Azərbaycan devletin kūrūçūsü ve gururu, kitabında bölüm. Stil matbası, İstanbul, ISBN 978-605-89009-0-5
- *Sosyal bilimlerde temellendirilmiş kuram (Grounded Theory),* Sakarya universiteti, A.F. Məslək yüksək kollecinin redaktorlu kitabı. Sakarya nəşriyyatı, yanvar, 2010. ISBN 987-975-7988-67-0
- *Küresel işletmelerin stratejik ittifak kurma politikalarının teorik ve stratejik analizi,* Qlobal ekonomide yeni yönelimler kitabı. XV bölüm.

Kitabları

- Keyfiyyəti idarəetmə sistemi, dərş vəsaiti
- Qlobal iqtisadiyyatda yeni istiqamətlər, dərşlik (elmi redaktor)

Tədris proqramları

• Mikro iqtisadiyyat	• Təşkilati davranış
• Biznesdə ictimai əlaqələr	• Makro iqtisadiyyat
• İqtisadiyyatın əsasları	• Biznesdə strateji idarəetmə

Beynəlxalq elmi kongres və jurnalların redaksiya, elm və təşkilat komitəsinin üzvlüyü

- 2010- Uluslararası balkanlarda sosial bilimlər kongresi təşkilat və elm komitəsinin üzvü
- 2010- Beynəlxalq Türk dünyası ictimai elmlər konfransının təşkilat və elm komitəsinin üzvü
- 2010- Dünya korporativ sosial məsuliyyət şəbəkəsinin üzvü
- 2012- Beynəlxalq biznes inzibatchılığı və KSM konfransının koordinatoru
- 2013- International congress of tourism and management researches təşkilat komitəsi üzvü
- 2013- Academic journal of tourism and management researcher redaksiya komitəsinin üzvü
- 2015- Eurasian academy of sciences social sciences jurnalında elm komitəsinin üzvi
- 2015- International journal of public policy and management jurnalının redaksiya şurasının üzvü
- 2014- Türk dünyası gənc sosial bilimciler kongresinin təşkilat komitəsinin üzvü
- 2014- Uluslararası kop bölgesel kalkınma sempozyumunun elm komitəsinin üzvü
- 2015- Uluslararası muhasebe ve finans araştırmaları kongresinin təşkilat komitəsinin üzvü
- 2016- Uluslararası multidisipliner konferansında elm komitəsinin üzvü
- 2016- International congress on economics and businesselm komitəsininüzvü

Yerli və beynəlxalq layihələrdə iştirakı

- 1999–2003: Yay aylarında, SCI (Service Civil International), AEGEE, ISW, AYFO və.s beynəlxalq təşkilatlarınAvropa ölkələrində təşkil etdikləri beynəlxalq gənclər layihələrində müxtəlif vaxtlarda iştirakçı.
- 2010-cu ildən : WB, SOS uşaq kəndi, Save the Children, UNDP, Avrasiya fondu, Avropa komissiyası və. s beynəlxalq və yerli təşkilatların layihələrində müxtəlif vaxtlarda müqavilə əsasında ekspert, tədqiqatçılıq, idarə heyətinin üzvi və layihə koordinatoru.
- 2003–2005: Türkiyə respublikası Sakarya universiteti sosial elmlər institutunda mütəxəssis
- 2005–2006: Gələcəyə körpü gənclər ictimai birliyində beynəlxalq düşərgələr üzrə kordinator
- 2014- 2015: JCI (Junior Camber International) gənc sahibkarlar və liderlər birliyi, Azərbaycan ölkə prezidenti və təsisçisi

1999- cu ildən bu günə dünyanın müxtəlif ölkələrində (ABŞ, İngiltərə, Braziliya, Malayziya, Tailand, Avropa ölkələri, Post Sovet ölkələrində və. s) 60-dan çox beynəlxalq, otuza yaxın yerli müxtəlif mövzularda sertifikatlı seminarlarda, elmi konfranslarda, könüllülük işlərində, təhsil kurslarında, tələbə forumlarında, yaz

universitetlərində iştirak etmişdir.

Tədris etdiyi bakalavr və magistr dərsləri

<i>Kurs</i>	<i>Dərsin Adı</i>	<i>Haftəlik Saat</i>		<i>Tələbə Sayı</i>
		Nəzəri	Praktiki	
	Bakalavr			
IV kurs	Strateji idarəetmə və müəssisə siyasəti	30	15	60
I kurs	Mikro iqtisadiyyat	30	15	55
II kurs	Menecment	20	10	45
	Magistratura			
I kurs	İctimai elmlərdə tədqiqat metodları	20	10	40
I kurs	Qlobal iqtisadiyyatda yeni istiqamətlər	30	15	20
I kurs	Menecment iqtisadiyyatı (MBA)	30	15	64
I kurs	Biznesdə strateji idarəetmə	30	15	27
I kurs	Beynəlxalq münasibətlərdə siyasi iqtisadiyyat	30	15	20

Magistratura elmi rəhbərliyi

- **Misir Məmmədov:***Sektörel rəqəbat gücünə kavramsal yanaşım və Azərbaycan'da turizm sektorünün rəqəbat gücü analizi* (Müdafiə edilib).
- **Altay Əliyev:***Azərbaycan'da islam bankçılığının gelişme sorunları ve çözüm önerileri*(Müdafiə edilib).
- **Fuad Əkbərov:***Azərbaycan'da bölgəsel ekonomik kalkınma politikaları ve projeleri* (Müdafiə edilib).
- **Gülər Əmirova:***Azərbaycan'da kamu yatırım politikaları: sorunlar ve çözüm önerileri* (Müdafiə edilib).
- **Bənövşə Aslanova:***Azərbaycan'da fəaliyyət göstərən işlətmələrin kurumsal sosial sorumluluk ve sosyal girişimcilik anlayışı: Sorunlar ve çözüm önerileri*(Müdafiə edilib).
- **Aynur Qasımova:***Azərbaycan'da kadın girişimciliğinin gelişim sorunları ve çözüm önerileri*(Müdafiə edilib).
- **Bahar Aslanova:***Müəssisənin texniki bazasının təzələnməsində lizinqin rolu: Azərbaycan müəssisələri nümunəsində*(Müdafiə edilib).
- **İbrahim Aslanlı:***Azərbaycan'da yerel işlətmələrin rəqəbat gücü: sorunları ve çözüm önerileri.*
- **Xəyalə Bəşirova:***Azərbaycan'da petrol dışı sektorlerin geliştirilmesinde kümelenme modeli önerisi; uygulama, yönetimi ve stratejik analizi.*
- **Turanə Əlizadə:***Sürdürülebilir rəqəbat üstünlüğünün sağlanabilmesi için yeni yönetim tekniklerinin önemi: Azerbaycan bankaları üzerine bir araştırma.*

Mükafat və təltifləri

- 2006–2007-ci il Sakarya universitetin Süleyman Dəmirəl kitabxanası tərəfindən bakalavr üstü tələbələri arasında universitet birincisi olduğuna görə mükafat.
- Türkiyə Respublikası İstanbul Azərbaycan baş konsulluğu tərəfindən Heydər Əliyevin adına keçirilən elmi məqalə yarışmasında iqtisadiyyat sahəsində birinci yeri tutduğuna görə mükafat. Məqalə kitabda nəşr edilib.
- 5 Oktyabr 2016-cı il beynəlxalq müəllimlər günü münasibəti ilə, Azərbaycan dövlət iqtisad universiteti (UNEC) rektorunun əmri ilə elmi-pedaqoji fəaliyyətinə və universitetin ictimai həyatındakı fəal iştiraklarına görə fəxri fərmanla təltif edilib

Səxsi bacarıq və maraq sahələri

- **Xarici Dil:** İngiliscə (Orta), Rusca (Orta), Türkcə (Əla)
- **Kompüter:** Windows XP, Microsoft Office XP, Network, SPSS, Internet Explorer
- **Maraq Sahələri:** Elmi Araşdırma, təşkilatçılıq, səyahət, idman (güləş üzrə idman ustası namizədi)